

Nəsimi poeziyası tələbələrin bədii qiraətində

□ **Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü və rəhbərliyi ilə keçirilən, respublikanın ali məktəb tələbələrinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş Nəsimi poeziyasının bədii qiraəti üzrə müsabiqəsi başa çatmışdır. Beynəlxalq Muğam Mərkəzində iki ay davam edən bədii qiraət yarışmasına yekun vurulmuş, qaliblər təntənəli surətdə mükafatlandırılmışlar.**

Müsabiqənin iştirakçıları arasında ADMİU-nun səhnə danışığı kafedrasının dosenti, Əməkdar artist Ağalar Bayramovun yetirmələri olan tələbələr xüsusi seçilmişlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanın rəhbərlik etdiyi nüfuzlu münisflər heyətinin qərarı ilə I yerə tanınmış bədii qiraət ustasının rəhbərliyi ilə müsabiqəyə hazırlanmış ADMİU-nun dram rejissoru ixtisası üzrə 4 kurs tələbəsi Ümid Abbasov və III yerə teatr və kino aktyoru ixtisası üzrə I kurs tələbəsi

artist Mahirə Yaqubovanın yetirməsi olan teatr və kino aktyoru ixtisası üzrə 4 kurs tələbəsi Novruz Şahverdiyevə verilmişdir.

Nəsimi poeziyasına həsr olunmuş respublika tələbə bədii qiraəti müsabiqəsi qaliblərinin nümunəvi çıxışları və tanınmış sənətkarların



Sabirə Abdullayeva layiq görülmüşlər.

İkinci yer isə ADMİU-nun səhnə danışığı kafedrasının dosenti, Əməkdar

ifasında Nəsiminin sözlərinə yazılmış musiqilərlə başa çatmışdır.

R.TAHİR, "Xalq qəzeti"